



## Hcctl-islam Mrvi: Tbrizd el fqihlr vardr ki, Dmavnd zirvsi onlarn bykly qarsnda kiikdir

rann btn dnyada tannan zirvsi var v o da Dmavnd zirvsidir. Amma Tbrizin zirvsi vardr ki, .Dmavnd bu zirvnin qarsnda tvazkardr

AranNews-in mlumatna g&ouml;r, Astani-Q&uuml;dsi-Rzvinin qyumu h&ouml;cct&uuml;l-islam vl-m&uuml;slimin eyx hmd Mrvi &ldquo;Hyat buradadr&rdquo; kitabbn tqdimat mrasimind deyib: &ldquo;rann b&uuml;t&uuml;n d&uuml;nyada tannan zirvsi var v o da Dmavnd zirvsidir. Amma Tbrizin &uuml;&cedil; zirvsi vardr ki, Dmavnd bu &uuml;&cedil; zirvnin qarsnda tvaz&uuml;kardr.&rdquo;

O lav edib: &ldquo;Tbriz fiqh, flsf, irfan v hikmt sahlrind zirvddir. Aytullah hidi, rbiyani, Mirz Cavad Aa Mliki Tbrizi, Qazi Tbatbai, llam Tbatbai, llam mini v s. b&ouml;y&uuml;k v mhur fqihlrin hr biri bir zirvdir ki, Dmavnd zirvsi y&uuml;z df d ucalsa, bu zirvrlr m&uuml;qayisd he&cedil;ndir.&rdquo;

H&ouml;cct&uuml;l-islam Mrvi vurulayb: &ldquo;eir v dbiyyat sahsind Saib Tbrizi, hriyar Tbrizi v baqa b&ouml;y&uuml;k xsiyytlr, cihad, m&uuml;bariz v m&uuml;qavimt sahsind Sttar Xan, Baqir Xan, eyx Mhmmd Xyabani, Qazi Tbatbai, M&uuml;qdds M&uuml;dafi hidlri, hid Bakiri; bunlar hams Tbrizd v Azrbaycanda parlayr. Ona g&ouml;r d bu hrd nfs almaq nqimtdir.&rdquo;

hid M&uuml;thhrinin: &ldquo;Mn bzi vaxtlar iraza gedirm, &cedil;&uuml;nki Molla Sdra bu hrd nfs alb&rdquo; dediyini diqqt &cedil;atdran Astani-Q&uuml;dsi-Rzvinin qyumu lav edib: &ldquo;ndi Tbriz tkc flsf v hikmtin zirvsi deyil, hm d cihad, eir, dbiyyat, m&uuml;bariz v digr sahlrin zirvsidir. Yeri var ki, insan uzaq yolu qt edrk Tbriz, bu ziz, b&ouml;y&uuml;k v m&uuml;htm hr glsin v burada addmlasn.&rdquo;

H&ouml;cct&uuml;l-islam Mrvi bu tdbirin tkilini y&uuml;ksk qiymtlndirrk deyib: &ldquo;Bu tqdirld s&uuml;hbt bir xsiyytdn, bir nfrdn deyil, insani fziltlrin dir&cedil;liindn gedir. Bunlar &ouml;rnkdirlr v bu &ouml;rnklri cmiyyt tantmaq lazmdr. &cedil;&uuml;nki bunlar dindar, dyrlr v fziltli bir cmiyytin kimliyini yaradr.

Simvol v &ouml;rny olmayan &ouml;klr &ouml;z cmiyytin xsiyyt vermk &uuml;&cedil;&uuml;n kino, rsm, roman v s. kimi bdii vasitlrl fsanlr yaradrlar. Ya da &ouml;zlrind yoxdursa, baqa &ouml;klrin qhrmanlarn ourlayrlar v biz hazrda bu probleml qarlarq.&rdquo;

Astani-Q&uuml;dsi-Rzvinin qyumu byan edib ki, msum imamlar, peymbrlr hams &ouml;rnk v kimlik quruculardr. Amma imam v peymbrlrnd lav, onlarn mktbinin yetimlri d kimlik v xsiyyt quruculardr. Hzrt brahimin () ardnc gednlr &ouml;rnk ola bilirs, demli, hzrt Rsuli-krcmin (s) tlim-trbiy mktbind yetinlr d xsiyyt qurucusu v &ouml;rnk ola bilrlr.

Kimlik yaradan bel xsiyytlrin cmiyyt tqdim edilmsinin faydal olduunu qeyd edn Mrvi bildirib ki, gr fziltli &ouml;rny cmiyyt tqdim etmsk, d&uuml;mn gnclrin beynin saxta &ouml;rnklr yeridck.

Tdbirin natiqi lav edib: &ldquo;D&uuml;mn bir cmiyyti mhv etmk &uuml;&cedil;&uuml;n vvlc hmin cmiyytin &ouml;rnyini ondan alr. Bu g&uuml;n d&uuml;mnlr xalqmn, cmiyytimizin, x&uuml;susn d gnc nslimizin kimliyini lindn almaq istyir. Kimlik mhv edildikd, hmin cmiyytin &ouml;rny d ola bilmz.&rdquo;

&Ouml;tn il ba vern itialara toxunan Mrvi deyib ki, bu itialarda bzi insanlar qflt &uuml;z&uuml;ndn d&uuml;mnin planlarn icra etdilir v bir &uuml;ar ssindirdilir. Bu &uuml;ar slam nqilabnn Rhbrini hdf alrd. Onlarn bu hrkti htta bir &cedil;oxlarn tcc&uuml;blndirdi ki, onlar n &uuml;&cedil;&uuml;n digrlrin qar deyil, Rhbr qar &uuml;ar verirlr?! Demli, i &cedil;ind i var. Rhbr qar tulanm h&uuml;cumun k&uuml;k&uuml;n&uuml; axtardqda d&uuml;mnin &cedil;ox zirklikl bu ii se&cedil;diyi mlum olur. &cedil;&uuml;nki Rhbr dini, inqilab&cedil;dyrlri uca tutan, m&uuml;cahid, dirni&cedil;i v m&uuml;bariz vilayti-fqih h&ouml;kumtinin simvoludur. D&uuml;mn bilirdi ki, nqilab v inqilab&cedil; cmiyytin sas kimliyi Rhbrdir. Ona g&ouml;r d biz gnclrimiz dyr kimliyi v &ouml;rnk verimliyk. Gnclr &ldquo;Ya H&uuml;seyn&rdquo; anl balaysa, demli, &ouml;zlrin kimlik vermk istyirlr.

H&ouml;cct&uuml;l-islam Mrvi &cedil;xnn davamnda deyib: &ldquo;Cmiyytd bir gncin kimliyi h&uuml;seyn&cedil;ilik, zeynb&cedil;ilik olduqda, o cmiyytd himmtlr, bakirilir, hac qasimlr yetiir. D&uuml;mn bunu istmir, ona g&ouml;r d xlaqsular cmiyyt tantmaa chd edir.&rdquo;

O lav edib ki, &ldquo;bir g&uuml;n yalan danmaq pis idi, indi is yox&rdquo; demk m&uuml;mk&uuml;n olmad kimi, dyrlr v fziltlr d zamann ke&cedil;msin tabe deyildir. &cedil;&uuml;nki xlaq v dyr prinsiplri he&cedil;vaxt dyimir.